

27.07.

# AZƏRBAYCAN

ƏDƏBİ-BƏDİİ JURNAL



8  
2012

# AZƏRBAYCAN

**8'2012**

1923-cü ildən çıxır

## AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI

Baş redaktor: İntiqam QASIMZADƏ

Baş redaktor müavini: Vaqif YUSİFLİ  
Məsul kətib: Tofiq MAHMUDOV

*REDAKSİYA HEYƏTİ:* Afaq Məsud, Ağamusa Axundov, Elçin,  
Əjdər Ol, Əkrəm Əylisli, Ədalət Əsgəroğlu, İsa Hüseynov,  
Məmməd Oruc, Mövlud Süleymanlı, Musa Yaqub, Saday Budaqlı,  
Salam, Vilayət Quliyev, Yaşar, Yusif Həsənbəy

Redaksiyanın ünvani:  
Bakı - Az1000  
Xəqani küçəsi, 25

Telefonlar:  
*Redaksiya* – 498-78-10  
493-28-32  
493-75-81  
*Mühasibat* – 493-29-41

Çapa imzalanıb:  
11.07.2012

Sifariş 2155  
Tiraj 1000  
Kağız formatı  
70x108 1/16 - 6,5  
kağız vərəqi  
12 çap vərəqi  
16,8 şərtli çap vərəqi

E-mail:  
[azerbaijan@ayb.az](mailto:azerbaijan@ayb.az)

Qiyməti  
1 manat 50 qəpik

Bakı şəhəri,  
"Azərbaycan"  
nəşriyyatının mətbəəsində  
ofset üsulu ilə çap olunur

Redaksiya çap olunmuş yazıları qəbul etmir.

## ◆ Kitablar, rəylər

### "Məmməd Hadi və mətbuat (1905-1920)"

Bu yaxınlarda "Elm və təhsil" neşriyyatı daha bir sanballı monoqrafiyanın neşri ilə ədəbi-əlmi ictimaliyəti sevindirdi. XX əsr Azərbaycan ədəbiyyatı və publisistikasının görkəmlə nüümüyəndələrindən biri, milli Azərbaycan romantizminin yaradıcılarından M. Hadinin 1905-1920-ci illər Azərbaycan dövrü mətbuatında dərc olunan ədəbi, bədi və elmi ərsinən tədqiqinə həsr edilən və Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə işıq üzü givenər bu əsər "Məmməd Hadi və mətbuat (1905-1920)" adlanı.

Kitabın mülliəfi uzun illər M. Hadin ərsinən öyrənilməsi, toplanması və nəşrə hazırlanması ilə ciddi maşğıl olan, doqquz kitabın, yüze qeder məqalənin mülliəfi, mətnşünas alım, filologiya üzrə felsefə doktoru İslam Qəribidir.

"Hadişünləşmiş yeni töhfə" başlığı altında kitaba əhatəli ön söz yazan, monoqrafiyanın elmi məsləhətçisi və redaktoru akademik Bəkir Nəbiyev əsərə yüksək qiymət verərək qeyd edir ki, "M. Hadinin heyat və yaradıcılıq yolu barədə müxtəlif monoqrafiyalar yazılib kitablar çap edilsə də, sənətkarın irsi, özüllük onun Azərbaycan dövrü mətbuatı ilə əlaqələri heç vaxt bi monoqrafiyada olduğunu kim əhatəli və hərəkətfli tədqiq edilməmiş, zangın adəbi-əlmi yaradıcılığı bu şəkildə arasdırılmışdır".

Bu bir həqiqətdir ki, Azərbaycan romantik poeziyasının beşinci başında duran M. Hadinin orijinaldan oxumاق, onu dərk emak, ideyalar aleminə nüfuz etmək çətin məsələdir və bunun üçün xüsusi hazırlıq tələb olunur. Akademik Əziz Mirehmedov məktəbinin yetişdirməsi olan İslam Qəribi həzirdə bu sahənin en mətəbarə tədqiqatçılarından biri hesab olunur və oxuculara təqdim etdiyi bu əsər də onun əsl hadisənəs və mətnşünas şərisiçəsinin məhsulu kimi meydana çıxmışdır.

Giriş, dörd fəsil, nəticə və kitabiyatdan ibarət dord yüz qırıq sekkez sahifəlik kitabın birinci fəsil "Məmməd Hadi irsi "Heyat" və "Füyuzat" sahifələrində" adıran və yüz otuz beş sahifəlik bu fəsil yeddi paraqrafda bölmən. Tədqiqatdan məlumat olur ki, 1905-ci ilə qədər ədəbi-əlmi əsəri ya olmayan, ya da olsa belə çap olunmayan, imzası heç bir mətbuatlı orqanında görünməyən M. Hadinin "Heyat" qəzetinin 23 iyul 1905-ci il tarixli 35-ci sayında dər etdiirdiyi "Bəyani-həqiqət" adlı məqaləsi ilə mətbuat aleminə gəlmış, "Heyat" qəzeti qapanana qədər onun sahifələrində publisist-alim, şair və tərcüməçi kimi səmərəli fealiyyət göstərməşdir. Birinci paraqrafda M. Hadinin ədəbiyyat və sənət aleminə gəlşinə qədərki dövrlə qisa nezər salan mülliəfi ikinci paraqrafda adıbilin "Heyat" qəzetində çıxmış şeirlərini, üçüncü paraqrafda bu qəzetdə dərc olunmuş məqalələrini, dördüncü paraqrafda isə mülliəfin "Heyat"ın sütunlarında işıq üzü görmüş poetik tərcümələrini tədqiq edir, bunların elmi-filoloji təhlilini yanaşı, teksstoloji mətnini da hazırlayırdı.

I. Qəribinin qeyd etdiyi kimi, M. Hadinin "Füyuzat" məcmuəsi ilə əlaqələri bir qədər forqlı şəkildə olmuş, o, məcmuənin ilk sayından təopluda ədəbi işçi kimi çalışmış və jurnal qapananana qədər orada fealiyyətini davam etdirmişdir. "Heyat" qəzətində olduğu kimi, M. Hadin jurnalın sahifələrində də həm poetik, həm ədəbi-publisistik, həm də tərcümə əsərlərini dərc etdirmişdir. Mülliəfi həmin əsərləri müvafiq olaraq

## Kitablar, rəylər

"M. Hadi "Füyuzat"da, "Füyuzat"ın şairi", "Ədəbi-ictimai görüşlərini eks etdiren məqalə və publisistik əsərləri", "Orijinal əsərlərinə benzəyən tərcümələri" başlıqları altında tədqiq etmiş, onların elmi-filoloji və teksstoloji təhlilini vermişdir.

Qeyd etmek lazımdır ki, mülliəf tədqiqat prosesində M. Hadinin adları çəkilən mətbuat orqanlarında dərc olunmuş və sənətkarın ister sağlığında, isterse də ölümündən sonra çap olunmuş kitablarını düşməyen, ədəbi ictimaliyət bəlli olmayan bir neçə şeirlər, adı hadisənələşmiş aid mənbələrin heç birində çəkiləmən bir bərə məqalələrini üzə çıxarmış, onları etrafı şəkildə təhlil etmişdir. Bundan başqa, M. Hadinin həmin mətbuat orqanlarında çıxış kitablarının salınan bütün əsərlərlə qəzet və jurnal variantlarını tutusdurmış, bərə cox yanlışlıqları islah etmişdir. Bər məsələni de mütəqəq qeyd etməliyik ki, o, üzə çıxardığı bir neçə poetik nüümüünən, otuz altı ədəbi-publisistik məqalənin təhlili ilə kifayətlənməmiş, onları əreb qrafiyasından yeni əlfibaya köçürürek izah və şeirlər yazmaqla tam şəkildə çapa hazır vəziyyətə getirmiş və onların bir neçəsi müxtəlif mətbuat orqanlarında neşr etdirərək adəbi-əlmi ictimaliyətin ixtiyarına vermişdir.

Kitabın ikinci fəsil "M. Hadinin diger mətbuat orqanları ilə əlaqələri. Ədəbi-əlmi irsi "Teze hayat" qəzətinin sütunlarında" adlanır. Beş yarimbaşlıqdan ibarət olan bu fəsili M. Hadinin "Debəstan", "İrşad", "Tekamül", "Yoldas" və "Teze hayat" kimi mətbuat orqanlarında dərc olunmuş əsərlər arasındaşdır. Mülliəfi həmin əsərləri də M. Hadinin sağlığında və ölümündən sonra çıxan kitablarındakı matnrlərlə müqayisə etmiş, arasındaşlıcların nezərindən yayılmış bir neçə poetik, ədəbi-publisistik və tərcümə əsərlərini tədqiqatqa cəlb etmişdir.

M. Hadin yaradıcılığında maarifçilik və azadlıq ideyalarının təbliği, romantiq sənətkarın satiraya, meyill, cəmiyyətin və səxsiyyətin inkişafı məsələləri, Şərq ilə Qərbin müqayisəsi, Iran və Türkiyədə baş vermiş məsələlər M. Hadinin münasibəti və s. bu kimi problemlər bu fəsilde konkret nüümələrə əsasında şərh edilir. Mülliəfin qənaətinə görə - bəzən bər qənaəti tamamilə doğru və haqqı hesab edirik - vətəni Azərbaycanın, xüsüsüllü əyalətlərinin səfəlet, zələlat içinde çəbalaması, millet üçün ağlayan gözlerin sahiblərinin səsini ses verilməməsi, haqqın zorun vəlindən əsir olması və s. bu kimi milli və ümumbeşeri problemlər M. Hadinin bu illər yaradıcılığının əsas, ana xəttini təşkil edir. I. Qəribinin fikrincə, "derdi səyolməkə kifayətlənməyen sənətkar dərdi təşhis etməyin de yollarını göstər" və bu yollar monoqrafiyada M. Hadinin əsərlərindən getirilen sitatlarla əsaslandırılır. O da maraqlıdır ki, mülliəfi irali sürdüyü her bir mühələzini əsaslandırmış üçün yeterlərinə misallar getirir, müqayisələr aparr ki, bu da fikirlərin doğruluğuna heç bir şübhə yeri saxlamır.

Monoqrafiyasının üçüncü fəsilini I. Qəribi "Sənətkann "İttifaq", "Tərəeqi" və "Səda" qəzetlərindəki fealiyyəti" adılandırıb. Burada M. Hadinin adları qeyd olunan mətbuat orqanlarında dərc olunmuş bədi, ədəbi və tərcümə əsərləri kül halında tədqiqatqa cəlb olunmuş, ədibin ədəbi-əlmi ictimaliyətə bəlli olmayan otuzdan artıq əsəri üzə çıxarılaraq tədqiq edilmişdir. Bu fəsilde, eyni zamanda 1910-cu ilin axırlarında Türkiyədə gedən ədibin oradən Bakıya gəndərildiyi və müxtəlif mətbuat orqanlarında dərc olunmuş əsərləri barede de məlumat verilir, onlar təhlil olunmağaya yanaşı, teksstoloji baxımdan da arasındaşdırı.

Doqquz yarimbaşlıq və yüz on dörd sahifədən ibarət olan bu fəsil de, əslinde ayrıca, müstəqil bir tədqiqat kimi düşünmək olar.

Monoqrafiyanın dördüncü fəsil "M. Hadinin ədəbi fealiyyətinin son illəri" adlanır. Bu fəsilde sənətkarın Türkiyədən qayıtdıqdan sonra Azərbaycan dövrü mətbuatında dərc etdirdiyi əsərlərindən danışılır. Tədqiqatçı bu

materialları üç yarımباşlıqda araşdırır və her bir əsər barədə müfəssəl məlumat verir.

Birinci - "Türkiyədən qayıdan sənətkarın mətbuatla əlaqələri" adlı yarımbaşlıqda M. Hadinin Birinci Dünya müharibəsinə getdiyi dövər qədər "İqbali", "Bəsirəti", "Sədayi-həqq" qəzətlerində dərc etdiyi qırxdan yuxarı poetik və publisistik nümunələrə münasibət bildirilir.

"M. Hadinin cəbhədən yazdıqları mətbuat sehifelerində" onun müharibə meydanlarından Bakıya göndərdiyi, "Bəsirəti", "İqdam", "Yeni iqdam", "Açıq söz", "Sövgat" qəzətlerində dərc olunmuş əsərləri barədə fikir və mülahizələr ümumiləşdirilmişdir.

Dördüncü fəslin sonuncu yarımbaşlığı belə adlanır: "M. Hadi və "Azərbaycan" qəzeti". Bu yarımbaşlıqda müharibə meydanlarından Azərbaycana qayıdan sənətkarın yaradıcılıq yolu izlənilmiş, onun "Bəsirəti", "Övrəqi-nəfise" qəzətlerində dərc olunmuş şeirleri təhlil olunmuş, ayrıca olaraq M. Hadinin "Azərbaycan" qəzeti ilə əlaqələri geniş şəkildə işqalandırılmışdır.

Burada sənətkarın "Azərbaycan" qəzətində dərc olunmuş poetik əsərləri ilə yanaşı, məqalələri da tədqiqata cəlb olunmuş, mətnlər bu tekstoloji baxımdan hazırlanmaqla, elmi-filoloji qiymətləri də verilmişdir.

Monografiyanın diqqəti çekən cəhətləri yetərincedir və onlardan ikisini qeyd etmək istərdim. Bunlardan birincisi, əsərin dili məsələsidir. Dili ərəb və fars tərkibləri ilə zəngin olan bir sənətkar haqqında bu qədər anlaşıqlı, bədii əsər kimi oxunaqlı monoqrafiq tədqiqatın yazılmış, həqiqətən, az-az təsadüf olunan bir hadisədir. İkincisi, M. Hadinin əsərlərində işlənən çoxlu Qur'an ayələrinin, Şərq fəlsəfəsi, ilahiyyatla bağlı işlənən söz, ifade və bəzən də bütün cümlələrin şərhidir ki, bunların öhdəsindən gəlmək tədqiqatçıdan xüsusi bacarıq və dərin savad tələb edir ki, bu cəhətlər müəllifdə olduğundan o, qarşısına qoyduğu mətləbə uğurla nail olub. Əsərdə irəli sürülen hər hansı bir fikir faktlar əsasında şərhini tapmışdır ki, bu faktların eksəriyyətinə biz M. Hadi haqqında yazılın evvelki əsərlərin heç birində təsadüf etməmişik. Orasını da qeyd edim ki, müəllifin tədqiqatqa cəlb etdiyi yeni-yeni faktlar M. Hadinin həm dünyagörüşünü, həm də sənətkar fərdiyyətini öyrənmək üçün çox böyük əhəmiyyət kəsb edir.

Əsərin ümumi məziiyyətləri içərisində an çox nəzərə çarpan məsələlərdən biri da klassik şərin təhlili sistemine üstünlük verilməsidir. Ayrı-ayrı məsələlərin, konkret nümunələrin izah və şərhinə geniş yer ayrılmazı, bir tərəfdən ağır ərəb-fars ləfzləri ilə yüklenmiş M. Hadi poeziyasının özünün durulma ehtiyacından irəli gəlirsə, digər tərəfdən fikrin oxucuya tam çatdırılması məqsədini daşıyır ki, bu da bəzən müəllifin konkretlikdən uzaqlaşaraq müəyyən tekrarlara yol verməsinə səbəb olur. Ancaq, hər halda, görülen böyük miqyaslı işin qarşısında bu cür xırda tekrarların olması təbiidir və bunlar əsərin dəyərine qətiyyən xələl getirmir.

Bəzi cəhətləri barədə tezisvari mülahizələrimizi bildirdiyimiz "Məhəmməd Hadi və mətbuat (1905-1920)" monoqrafiyası müasir ədəbiyyatşunaslığımızda yeri görünən, həlli vacib bir problemin bütün mənzərəsini cəsarət və ustalıqla özündə etiva edən fundamental bir əsərdir. İlsam Qəribli kimi təvazökar, çox iş görüb az danışan, vicdanlı və inadkar, cəfakes tədqiqatçının ağır zəhmət bahasına ərsəye gətirdiyi bu əsər M. Hadi ırsının araşdırılması sahəsində, akademik Bekir Nəbiyevin sözləri ilə deçək, "hadişünaslıqda yeni bir mərhələnin başlangıcı və casarətli bir addımdır".